

İllik satınalma planını əlavə etmək üçün istifadəçi növbəti 4 roldan biri ilə sistemə daxil olmalıdır:

- Administrator
- Möhür səlahiyyətli şəxs
- İSP üzrə mütəxəssis
- Satınalma mütəxəssisi

Daxil olduqdan sonra "İllik satınalma planı" bölməsinə klik etməlidir.

The screenshot shows the 'Satınalma' portal interface. The left sidebar has a menu with 'İllik Satınalma Planı' highlighted in a red box. The main content area displays a grid of buttons for various tender types: 'Açıq tender (eTender)', 'Kotirovka', 'İki mərhələli tender', 'Təkliflər sorğusu', 'Açıq Tender (3,0 milyon ABS dollarının mənat ekvivalentindən çox)', 'Keçirilmiş müsabiqələr', 'Bağlanmış müqavilələr', and 'İllik Satınalma Planı'.

Daha sonra növbəti il üçün nəzərdə tutulan planın sağ tərəfində olan oxa klik etməlidir.

The screenshot shows the 'İllik Satınalma Planı' section. The table lists the plan for 2019 and 2020. The 2020 row is highlighted in a red box, and the edit icon (pencil) in the right column is also highlighted in a red box.

İl	Tarix	
İL 2019	6/4/2019 9:28 PM	
İL 2020	9/30/2019 6:07 PM	

Açılan səhifədə “Yeni maddə yarat” düyməsinə klik etmək lazımdır.

Əsas sahifə / İllik Satınalma Planı / Annual Plan Item 2201

AZE • Satınalma müəssisəsi • İLLİK SATINALMA PLANI

Əsas sahifə
İdarəetmə paneli
Müسابiqə xəritəsi
Tender Komissiyası
İllik Satınalma Planı
Şikayətlər
Bildiriş
Tender təklifinin aksepti
Video təlimat
Tənzimləmələr
Müqavilələr

İLLİK SATINALMA PLANI

Yeni maddə yarat

#	SATIN ALINACAQ MALLARIN (İŞLƏRİN VƏ XİDMƏTLƏRİN) ADI	HƏCMİ / MİQDARI	ÖLÇÜ VAHİDİ	ÇATDIRILMA ÜNVANI	ÇATDIRILMA MÜDDƏTİ	SATILMA ÜSULU
1	Təmir işləri	50000	kg	İnşaat	2 il	Ayrı tender (Tender)
2	Təmir işləri	50	kg	İnşaat	İnşaat	Specify Document Type
3	İnşaat	10	kg	İnşaat	İnşaat	Məhsul satışı
4	İnşaat	10	kg	İnşaat	İnşaat	Məhsul satışı
5	İnşaat	10	kg	İnşaat	İnşaat	Məhsul satışı
6	İnşaat	10	kg	İnşaat	İnşaat	Məhsul satışı
7	İnşaat	1000	kg	İnşaat	İnşaat	Məhsul satışı
8	İnşaat	1000	kg	İnşaat	İnşaat	Məhsul satışı
9	Aid	50	kg	İnşaat	İnşaat	Specify Document Type
10	Service	10	AZN	İnşaat	İnşaat	Ayrı tender (Tender)
11	Service 2	0	AZN	İnşaat	İnşaat	Ayrı tender (Tender)
12	İnşaat	0	kg	İnşaat	İnşaat	Ən azıdır
13	İnşaat	0	kg	İnşaat	İnşaat	Specify Document Type

Daha sonra açılan pəncərədə olan məlumatları doldurub, “Yadda saxla” düyməsinə klik edilməlidir.

Əsas sahifə / İllik Satınalma Planı

AZE • Satınalma müəssisəsi • İLLİK SATINALMA PLANI

Əsas sahifə
İdarəetmə paneli
Müسابiqə xəritəsi
Tender Komissiyası
İllik Satınalma Planı
Şikayətlər
Bildiriş
Tender təklifinin aksepti
Video təlimat
Tənzimləmələr
Müqavilələr

İLLİK SATINALMA PLANI

Yeni maddə yarat

Yeni maddə yarat

Malların (işlərin və xidmətlərin) adı

Satılma üsulu

Satın alınacaq malların (işlərin və xidmətlərin) adı

Seçim edin

Çatdırılma ünvanı

Çatdırılma müddəti

Çatdırılma ünvanı

Çatdırılma müddəti

Ay

Xidmət

HƏCMİ / MİQDARI

HƏCMİ / MİQDARI

kg

Ümumi satınalma lüğətinin kateqoriyası

+

Yadda saxla

#	SATIN ALINACAQ MALLARIN (İŞLƏRİN VƏ XİDMƏTLƏRİN) ADI	HƏCMİ / MİQDARI	ÖLÇÜ VAHİDİ	ÇATDIRILMA ÜNVANI	ÇATDIRILMA MÜDDƏTİ	SATILMA ÜSULU
1	Təmir işləri	50000	kg	İnşaat	2 il	Ayrı tender (Tender)
2	Təmir işləri	50	kg	İnşaat	İnşaat	Specify Document Type
3	İnşaat	10	kg	İnşaat	İnşaat	Məhsul satışı
4	İnşaat	10	kg	İnşaat	İnşaat	Məhsul satışı
5	İnşaat	10	kg	İnşaat	İnşaat	Məhsul satışı
6	İnşaat	10	kg	İnşaat	İnşaat	Məhsul satışı
7	İnşaat	1000	kg	İnşaat	İnşaat	Məhsul satışı
8	İnşaat	1000	kg	İnşaat	İnşaat	Məhsul satışı
9	Aid	50	kg	İnşaat	İnşaat	Specify Document Type
10	Service	10	AZN	İnşaat	İnşaat	Ayrı tender (Tender)
11	Service 2	0	AZN	İnşaat	İnşaat	Ayrı tender (Tender)
12	İnşaat	0	kg	İnşaat	İnşaat	Ən azıdır
13	İnşaat	0	kg	İnşaat	İnşaat	Specify Document Type

Qeyd: Ümumi satınalma lüğətinin kateqoriyasının seçilməsi məcburi deyil.

Qeyd: “+” işarəsi yaratdığınız planın formasını təkrarən sistemə əlavə edəcək.

Yalnız tender yaradılarkən lotda istifadə edilməyən İSP redaktə edilə və ya silinə bilər. İstifadə edilən İSP nə redaktə edilir, nə də silinir.